

Binalarda enerji auditinin keçirilməsi  
məqsədilə ixtisas attestatının əldə edilməsi üçün

# Attestasiya programı

## Mövzular

### Qanunvericilik

- “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu
- Enerji auditorlarına ixtisas attestatının verilməsi, ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi, enerji auditorlarının və enerji audit üzrə təşkilatın fəaliyyətinə nəzarət
- Məcburi enerji audit subyektləri və onların müəyyən edilməsi meyarları
- Enerji auditinin keçirilməsi və enerji auditinin nəticəsinə dair hesabat
- Enerji idarəcisinə tələblər
- Enerji Menecment Sisteminə tələblər
- Enerji effektivliyi xidmətləri, onların həyata keçirilməsi, enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri
- “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu

### Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri haqqında biliklər

- Enerji səmərəliliyi, enerjiyə qənaət potensialı, enerji intensivliyi və xüsusi enerji istehlakı – anlayışlar, hesablama üsulları
- Bərpa olunan enerji mənbələri
- Bərpa olunan enerji mənbələrinin tətbiqi nəticəsində əldə olunan enerji səmərəliliyinin hesablanması üsulları
- Külək generatorları (kiçik və orta ölçülü), istilik nasosları, günəş panelləri, günəş kollektorları, enerji saxlanc sistemləri (təsərrüfat binaları üçün), geotermal enerji texnologiyaları və digər bərpa olunan enerji texnologiyaları

### Təbii qazdan istifadə

- Təbii qaz (qazların tərkibi və mənbəyi, qazın izafi və mütləq təzyiqi, qazın sıxlığı və nisbi sıxlığı, qazın xüsusi həcmi)
- Təbii qaz təchizatı
- Məişət qaz qurğularına tələblər
- Daxili qaz təchizatı qurğuları (yaşayış və ictimai binaların, istehsalat qurğularının və qazanların qaz təchizatı)
- Mayeləşdirilmiş (LPG) qazın hesabı saatlıq sərfi
- Mayeləşdirilmiş (LPG) qaz çənlərinin məhsuldarlığının təyini
- Qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına dair tələblər
- Texnoloji itkilər (texniki)

## **Elektrotexnika**

- Elektrotexnika üzrə anlayışlar və kəmiyyətlər (cərəyan, gərginlik, tezlik, güc (aktiv, reaktiv və tam), güc əmsali (aktiv və reaktiv) və ölçü vahidləri)
- Elektrik təchizatı və elektrik şəbəkələri (elektrik qəbuledicilərinin kateqoriyaları, elektrik təchizatının etibarlılığının təmin edilməsi, gərginliyin səviyyələri və tənzimlənməsi, reaktiv gücün kompensasiyası)
- Elektrik naqilləri və onların seçilmə üsulu
- Elektrik aparatlarının və naqillərin qısaqapanma şərtləri üzrə seçilməsi
- Elektrik enerjisinin uçotu (uçot vasitələrinin quraşdırılma məntəqələri, hesabat sayqaclarına dair tələblər, ölçü transformatorlarını tətbiq etməklə uçotun aparılması, texniki uçot)
- Elektrik kəmiyyətlərinin (cərəyan, gərginlik, güc və tezlik) ölçülməsi
- Elektrik enerjisinin paylanması (elektrik naqilləri, gərginliyi 1 kV-dək və 1 kV-dan yuxarı olan hava və kabel elektrik verilişi xətləri)
- Mühafizə və avtomatika
- Paylayıcı qurğular, yarımdəstansiyalar və kompleks tərsformator məntəqələri
- Elektrik güc qurğuları
- Aktiv və reaktiv enerji, tətbiq sahələri
- Elektrik enerjisində səmərəlilik (generasiya, ötürmə, paylama və istehlakda itkilər (texnoloji, texniki və kommersiya) və tələbat yönümlü idarəetmə
- Elektrik mühərrikləri (asinxron və sinxron), itkiləri, səmərəliliyi və faydalı iş əmsali
- İşıqlandırımda elektrik enerjisindən səmərəli istifadə (səmərəli lampalar, idarəetmə sistemləri və s.)
- Kombinə edilmiş istilik enerjisi sistemləri (kogenerasiya), növləri və səmərəliliyi

## **Qazanxana qurğuları**

- Yanacaq çeşidləri
- Qazanlar və onların tamamlayıcı qurğularının qızma səthləri
- Yanma sistemləri və istifadə olunan avadanlıqlar (qazan, odluqlar, tüstü bacası, istilik enerjisinin ton neft ekvivalentində ifadə edilməsi, yanacağın istiliktörətmə qabiliyyətindən maksimum istifadəsi, yanmanın hesablanması, yanmaya nəzarət və tüstü qazlarının analizləri
- Yanacağın boşaldılması, qəbulu, anbara yığıılması və qazanxanaya verilməsi (bərk yanacaq, maye yanacağı, qaz yanacağı)
- Elektrik təchizatı və elektrotexniki qurğular
- Isitmə və ventilyasiya

## **İqtisadi səmərəlilik**

- Enerji effektivliyinin artırılması və enerjiyə qənaət tədbirlərinin texniki-iqtisadi əsaslandırılması
- Xalis cari dəyər, daxili rentabellik dərəcəsi və geri ödəmə müddəti

## **Binalarda havalandırma, istilik və isitmə parametrləri**

- İsimə (isitmə sistemləri, boru kəmərləri, qızdırıcı cihazlar və armatur, soba isitməsi, mənzillər üzrə istilik təchizatı)
- Ventilyasiya, kondisiyalaşdırılma və hava ilə isitmə (xarici hava qəbuledici qurğular, havalandırma sistemləri, vurulan havanın sərfi, havadəyişmənin təşkili, qəza ventilyasiyası, hava pərdələri, avadanlıqlar, havakəmərləri - havanın faydalı sərfi)
- Mərkəzləşmiş havalandırma sistemləri
- Soyuqluq təchizatı (çiller sistemi)
- Hava tullantıları (istehsalat sahələrinin yerli sorma və ümumi mübadilə ventilyasiya sistemləri ilə xaric edilən və zərərli maddələrlə çırklənmiş havanın tənzimlənməsi, ventilyasiya tullantılarından atmosferdə zərərli maddələr)
- Təkrar enerji ehtiyatlarının istiliyindən istifadə edilməsi (isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemləri təkrar enerji ehtiyatları)
- Elektrik təchizatı və avtomatlaşdırma (isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin elektrik qəbulediciləri)
- Otaqların qoruyucu konstruksiyalarından olan istilik itkiləri (otaqlarının əsas və əlavə istilik itkiləri ayrı-ayrı qoruyucu konstruksiyalardan Q istilik itkilərinin cəmi, xarici qoruyucu konstruksiyalardan əlavə istilik itkiləri, istilikötürməyə müqavimət, izafi istilik ayrılmaları)
- Otaqların qoruyucu konstruksiyalarından infiltrasiya olunan xarici havanın qızdırılmasına sərf olunan istilik (infiltrasiya olunan havanın qızdırılması)
- Su isitmə sistemində istilik axınının və istilikdaşıyıcının sərfi
- Binalarda soba isitməsi
- Enerji və kütlə balansları (əsas anlayışlar, düsturlar, tətbiq nümunəsi)
- Buxar sistemləri
- Sıxılmış hava sistemləri (kompressorolar, idarəetmə sistemləri, paylayıcı xətlər, sıxılmış havanın keyfiyyəti, itkilər və sızmalar, tullantı istilik istifadəsi)

## **Binalarda enerji səmərəliliyinə təsir edən layihələndirmə normaları**

- Binalarda enerji səmərəliliyinin (enerji effektivliyinin) təmin edilməsi tədbirləri
- Təbii və süni işıqlandırma
- İnşaat istilik texnikası
- Binaların istilik mühafizəsi
- Mövcud binaların enerji effektivliyinin yüksəldilməsi
- Qoruyucu konstruksiyaların istiyə davamlılığı
- Binanın enerji pasportu
- Döşəmə səthlərinin istilik mənimsəməsi
- Yerləşgələrin və qoruyucu konstruksiyaların havanüfuzetmə qabiliyyəti
- Pəncərə və qapı blokları. Hava və su nüfuzetmənin təyini üsullar
- Qoruyucu konstruksiyaların istilik izolyasiya keyfiyyətinə teploviziya nəzarəti üsulu
- Otaqlarda mikroiqlim parametrləri
- İstilik təchizatı üçün istilik enerjisinin xüsusi sərfinin təyini üsulu
- İnşaat materialları (izolyasiya, enerji səmərəli material seçimi)
- Dam örtüklərində istilik mühafizəsi
- Binaların enerji səmərəli layihələndirilmə metodologiyası